

# Gizli güllelənən alim

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun foyesinə vurulmuş məşhur ədəbiyyatşünasların şəkilləri arasında 1937-ci ilin repressiya qurbanlarından olan folklorşunas alim Vəli Xuluşunun da fotosu var.

**E**l aqsaqqalı Məşadi Rəhim kişinin məsləhətindən sonra Məmmədhüseyn ailesini başına yığıb on dörd evdən ibarət Xuluf kəndində ködü. Orada qoyunuzu, mal-qara saxlayıb az vaxtda yaxşı təsərrüfat yaratdı. İstoyirdi ki, uşaqları oxusun, yazı-pozudan, az da olsa, baş çıxara bilsinlər. Soraqlaşır qonşu Keçili kəndində yazib-oxumağı öyrədən iranlı bir mollə tapdı. Gələcəyinə böyük ümid bəşərdiyi Vəlini həmin molların yanına apardı. Bir il sonra əmisi dostlarının köməyi ilə onu Gəncədəki mollə məktəbinə qoyur. Burada üç il oxuyan Vəli sonra təhsilini "Mədrəseyi-ruhaniyyə"da davam etdirir. Həmin vaxtdan da onda ədəbiyyata, folklorla, aşiq sənətinə güclü maraq oyanır.

1912-ci ildə təhsilini başa vuranda madrasa rəhbərliyi ona məktəbdə qalib müəllim işləməyi təklif edir.

Vəli Gəncədə oxuduğu illərdə atası Məmmədhüseyn kişi mal-qarasının sayını artırılmış, əkin yerini genişləndirmiş, kol-koslu ərazini təmizləyib pambıq sahəsi yaratmışdır. Bir tədris ili mədrəsədə çalışıran Vəli Xuluşlu atasına əkin-biçin işlərində kömək lazımlı olduğundan 1914-cü ilin yazında valideynlərinin yanına qayıdış təsərrüfat işləri ilə, pambıq əkib-becərməkla məşğul olur, boş vaxtlarını mütaliyə sərf edir, kənd uşaqlarına yazib-oxumağı öyrədirdi.

1918-ci ilin avvəllərində Vəli yenidən Gəncəyə gedib pedagoji təhsil verən ikiyliq kursa qəbul olur. Kursu bitirdikdən sonra "Mədrəseyi-ruhaniyyə"da aşağı sinif müəllimi təyin edilir. Şəhər həyatı, içimai-siyasi hadisələrin gedisi 22-23 yaşlı gəncin dünyagörüşünə böyük təsir göstərir. Həmin

dövrədə ona elə gəldi ki, millətin tərəqqisinə, inkişafına yol inqilabdan keçir. "Hümmət" təşkilatından uzaqlaşır Rusiya Sosial Demokrat Fəhlə Partiyasının sıralarına qoşulur. Fəhlələrin və məzlium kəndlilərin mənəsəyini qorumaq adı altında inqilab etmiş bolşeviklərə əməkdaşlığı üstünlük verir. Tanış olduğu inqilabçı-bolşeviklərin tapşırıqlarını yerinə yetirir. Ərəb, fars və rus dillərini yaxşı bilməklə bərabər, çevikliyi və siyasi fəallığı ilə seçilirdi. Azərbaycan XI sovet ordusunu tərəfdən işgal olunanından sonra - 1920-ci ildə Azərbaycan K(b)P-nin I qurultayında nümayəndə kimi iştirak edir. Az sonra Gəncə quberniyası Qəza Partiya Komitəsində əvvəlcə təlimatçı, sonra katib vəzifəsində çalışır, bölgədə aparılan sovetləşmədə fəallıq göstərir, eyni zamanda, bolşevik-dəşnak həmrəyiyinin quruculuq adı altında apardığı soyğunluğun qarşısını almağa çalışır.

1920-ci ildə Vəli Xuluşlu Gəncə Qəza Komitəsinin katibi işləyərkən "Mədrəseyi-ruhaniyyə"da oxuduğu illərdə gözaltı etdiyi Fatmanısa ilə ailə həyatı qurur. Yeri gəlmışkən, indiyədək rəsmi sənədlərdə, qəzet-jurnal məqalələrində Vəli Xuluşunun həyat yoldaşının adı Fatmanısa yox, Fatma göstərilir. Bu da səbəbsiz deyil. 1937-ci ildə Vəli Xuluşlu həbs edilərkən qeyri-millətdən olanlar Azərbaycan dilini yaxşı bilmədiklərindən istintaq işində də Fatmanısona qisa olaraq Fatma yazmışlar. Halbuki Vəli Xuluşunun həyat yoldaşının adı Fatmanısa, onlarla bir evdə yaşayan qaynanasının adı Fatma olmuşdur. Bu yanlışlıq ilk dəfə Vəli Xuluşunun həbs olunduğu gecə - 1937-ci il yanvarın 28-də Dövlət Təhlükəsizliyi İdarəsi 4-cü şöbəsi əməkdaşının doldurduğu ankətdə "Arvadı -

Fatma - 34 yaş, oğlu Çançun (Çingiz) - 13 yaş, qızı Sunduz - 15 yaş, qaynanası Fatma Kazimova - 56 yaş" yazılıldıqdan sonra bütün zamanlarda Fatmanısa Fatma kimi tanımılsırdır.

Vəli Xuluşlu ailə qurandan sonra Gəncənin Sofulu küçəsindəki mənzilində yaşayır. Gənc ailənin ən çox gedib-gəldiyi yer Kür çayının yaxınlığında Xuluf kəndi idi. Yeni quruluşa qarşı silahlı mübarizə aparan Şəmkir qaçaqlarının, o cümlədən qaçaq Əbdüllüsünün, qaçaq Gürzalının, Qaracəmirlə Emini Tanrıverdinin, Ramazan oğullarının məskunlaşdığı yer isə Vəli Xuluşunun ata evindən az aralıdakı ormanlıqlar id. Vəli da, atası da, anası da, bacıları da qaçaqlarla tez-tez rastlaşırırlar. Başqa kəndlərdə hökumət adamları qaçaq görəndə, qaçaqlar da hökumət adamları görəndə biri o birinin axırına çıxırı. Amma Xuluşda belə deyildi. Gəncə Qəza Komitəsinin katibi Vəli Xuluşunun özü də Həmid Sultanovun, İbrahim Əliyevin, Qasim İsləməyovun, inqilabi hökumətin üzvlərinin qaçaqların yerinin öyrənilib, tutulub hökumətə təhlilini tələbına heç vaxt məhəl qoymamış, bəzi qaçaqların yerini-yurdunu dəqiq biləndə də susmağı üstün tutmuşdu.

Gəncəbasarda hamı yaxşı biliirdi ki, Qaçaq Əbdülləli Vəli Xuluşunun yaxın qohumudur. Məhz buna görə də bolşeviklər Vəli Xuluşundan şübhələnir, ona göz qoyurdular. Şübhələri doğru çıxdıqdan 1921-ci ildə partiya sıralarında "təmizləmə əməliyyatı" aparılınca etibarla itirmiş adam kimi o, fırqə üzvlüyündən çıxarırlar. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına və süqutunu, XI sovet ordusunun Azərbaycanı necə işgal etməsini, ən nəhayət, aldadıldıqını görüb 1922-ci ildə Bakıya gelir, Azərbaycan Dövlət Universitetinin şərqsünaslıq fakültəsinə daxil olur. Yeni Türk Əlifbasi Komitəsində (YTƏK) təlimatçı, "Bakinski raboçi" kooperativ naşriyyatında, sonra da "Azərnash" də bədii-ədəbiyyat şöbəsində redaktor kimi fəaliyyət göstərir. Daha yüksək kurslarda söz demək, Vətən, xalq qarşısında daha çox iş görmək, həmçinin repressiyalardan yayınmaq üçün 1927-ci il sentyabrın 16-da yenidən kommunist partiyasının sıralarına daxil olur.

V.Xuluşlu universitetin son kurslarında oxuduğu vaxtlarda da tələbə-tədqiqatçı kimi Azərbaycan folklor örnəklərinin toplanmasına və nəşrinə çalışır. "Azərbaycanı Öyrənmə Cəmiyyə-

ti"nin xətti ilə Şəmkir, Tovuz, Gədəbəy, Qazax rayonlarına gedir, axtarışlar aparır, materialları toplayıb 1926-ci ildə "Azərbaycan xalq ədəbiyyatından materialları" seriyasından "El aşıqları" kitabını çap etdirir.

Həmin il gənc tədqiqatçının Şəmkir və Tovuz saz-söz ustalarından bahs edən ikinci "El aşıqları" kitabı işıq üzü görür. 1928-ci ildə isə "Tapmacalar" kitabı tərtib edir. 1927-ci ildə "Koroğlu" dastanının Aşıq Hüseyn Bozalqanlıının yenidən yazıldığı iki qolunu, 1929-cu ildə isə dörd qolunu və altı nağılvəri şhvalatı kitab halında nəşr etdirir.

Vəli Xuluşlu 1928-ci ildə Bakıda keçirilən Azərbaycan aşıqlarının I qurultayında iştirak edib bir çox görkəmli aşıqlarla yaxından tanış olur. 1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna elmi katib vəzifəsinə irəli çəkilir. Az sonra institutun bazasında yaradılmış Dil-Ədəbiyyat və İncəsənat İnstitutuna direktor təyin edilir və 1933-cü ilin dekabrında bu vəzifədə çalışır.

Rəhbərlik etdiyi Dil-Ədəbiyyat və İncəsənat İnstitutu 1933-cü ildə ləğv edildikdən sonra bir müddət Mərkəzi Arxiv İdarəsinin müdürü, həmin ilin may ayından Dövlət Elm Şurasının sədr müavini, 1936-ci ildən isə SSRİ EA Azərbaycan Filialının Tarix İnstitutunun direktor müavini və digər məsul vəzifələrdə çalışır.

"Folklor xalqın qan yaddaşdır. Onu toplamaq, gələcək nəsillərə çatdırmaq, keçmişlə gələcək arasında varisiyi qoruyub saxlamaq lazımdır" - deyən V.Xuluşlu məsul vəzifələrdə işləyərək gənc nəslin milli ruhda tərbiyə olunması, milli varlığımızın qorunub-saxlanılması üçün çox iş görüb. 1920-1930-cu illərdə latin qrafikali əlifbaya keçidin tərsəfdarı və fəal təbliğatçısı olub. Hətta bu barədə 1925-ci ildə "Yeni türk əlifbasi ilə yazı qaydaları" adlı kitab da nəşr etdirib. Rəsmi sənədlərdə tarixi-şərqsünas kimi tanıtılan Vəli Xuluşunun dilçiliyi və ədəbiyyatşünashlığı dair çıxıları, əsərləri, tədqiqat işləri ona elmi dairədə və içtimaiyyət arasında böyük folklorşunas alım, fəal yazıçı-publisist kimi də şöhrət qazandırıb.

Təssüf ki, 1937-ci ilin bolşevik rejimi onlarla, yüzlərlə Azərbaycan ziyalısı kimi Vəli Xuluşunun da həyatına vaxtsız son qoyub. NKVD müstəntiqlərinin o zaman ən böyük "məddi sübut"larının biri Vəli Xuluşunun topladığı "Tapmaca-

lar"da: "Hamını bəzər, özü lüt gəzər" deyimi olub. Bu tapmacada sətiraltı mənə axtaran müstəntiq: "Siz bununla düşmənin dəyirmənə su tökürsünüz, demək istəyirsiniz ki, şura hökuməti hamını bəzəyir, amma millət acımdan ölü..." və s.

Öslində, çekistlər Vəli Xuluşludan həbs on il bundan əvvəl - 1927-ci ildə Bakıda keçirilən I Türkoloji qurultaydakı çıxışında türk xalqlarının vahid etnik mədəniyyətə, adət-ənənələrə, eyni dilə malik olduğunu, onlar arasında yaxınlaşmanın vacibliyini vurgulayanda şübhələnib, özlərinin "qara siyahı"sinə salmışdır. "Qara siyahı"ya düşməsindən xəbərsiz olan Vəli Xuluşlu bu fikri ni hər yerde, hər məclisde deyirdi. Universitet tələbələri qarşısında bu barədə dəfələrlə mühazirələr də oxumuşdu.

Türk dünyasına möhkəm tellərlə bağlı olan Vəli Xuluşlu ərəb, fars, rus, türk dilləri ilə yanaşı, alman, türkmen, tacik dillərini də biliirdi. O, qurultaya qaldırıldığı və həmkarları tərəfindən dəstəklənən bu məsələnin realliga çevriləməsi üçün Krima, Qazaxistana, Özbəkistana, Başqırdıstan, Kazana, Türkmenistana və Tacikistana səfərlər etmiş, mütəxəssislər və elm adamları ilə görüşmüş, mühazirlər oxumuş, fikir mübadiləsi aparmışdı. Alma-Ata və Daşkənddə keçirilən birinci türkoloji qurultaya və iki plenumda çıxış etmişdi.

Azərbaycanlı alimin türk xalqlarının yaxınlaşmasına xidmət edən fəaliyyəti Kremlin də diqqətindən yayılmışdır. Türk xalqlarının ortaq latın alifbasına keçməsini qısqanlıqla qarışlayan Moskva bu ideyaya, bu təşəbbüsə çox mənfi münasibət baslayırdı. Moskvanın göstərişi ilə türkdilli respublikalardakı bütün türkoloq alımlar ciddi nəzarət götürülmüşdü.

1929-cu ildən dosent, 1931-ci ildən professor kimi fəaliyyət göstərən Vəli Xuluşlu dolayısıyla, elmi yolla xalqı birləşdir, bu birliyin sonunda azadlığı, müstəqilliyyətə səsləyən məqalələr yazır, konfranslarda çıxışlar edir, kitablar çap etdirir, ancaq dilindən dövlət əleyhinə açıq-saçıq söz qəzirmirdi.

Rejim isə bu vətənpərvər alımı hay-küysüz həbs etmək üçün bəhənə axtarırdı. Amma ortada tutarlı fakt yox idi. Lakin Stalin milyonlarla insanın ölümüne səbəb olan repressiya maşını işə salanda Vəli Xuluşlu da əksinqilabçı və millətçi təşkilatın üzvü kimi Dövlət Təhlükəsizliyi İdarəsinin 4-cü şöbəsi tərəfindən 1937-ci il yanvarın 28-də

gecə həbs edilir. Onun həbs olunması barədə ordeki NKVD-də məsul vəzifə tutan, həmin dövrədə azərbaycanlılar qənim kəsilən erməni Sumbatov və onun olaltısı Qalstyan imzalayırlar.

Özünün həbsi bir yana, qışın oğlan çağında ailəsini də Şorş kūcasındakı (Kamenistaya) evindən çıxarır, mənzildən heç nə götürməyə icazə vermirlər. Həyat yoldaşı Fatmanısa, qızı Sunduz, oğlu Çingiz və qaynanası Fatma xanım indiki Vaqif kūcasındakı ikimərtəbəli mülkün yarızmızdır zəməsində birotaqlı mənzilə sığınmalı urlar.

V.Xuluşlu həbs edilən günün səhəri SSRİ Xalq Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi İdarəsi 5-ci şöbəsinin rəisi Avenesyan tərəfindən dindirilir. NKVD-nin zirzəmisində saxlanılan Vəli Xuluşlu sonralar da dəfələrlə sorğu-sual tutulur.

Onun adına açılmış 12493/80 N-li istintaq işində IV şöbənin rəisi, təhlükəsizlik mayoru Gerasimovun 27 yanvar 1937-ci ildə təsdiq etdiyi arayışda deyilir: "SSRİ vətəndaşı, türk, ÜİK(b)P-nin üzvü, AZFON-un direktor müavini Vəli Məmmədəhəsən oğlu Xuluşlu əksinqilabçı, millətçi təşkilatın üzvü kimi Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Tixomirov və Çiçkalovun ifadələri əsasında həbs edilir. Azərbaycan SSR Cinayət Məcəlləsinə əsasən:

1. 1 dekabr 1934-cü ildə Trotski-Zinov'yevçi təşkilatın üzvü, S.M.Kirovun qotlunda iştirakı, 1934-1937-ci illərdə partiya və hökumət rəhbərlərinin qarşı terrorda güñahlandırılır.

2. 1925-ci ildən həbs olunana qədər əksinqilabi və ümumiyyətə pantürkist mərkəzinin rəhbəri Çobanzadə və Qubaydulinin mövqeyinin tərəfdarı olub.

3. 1935-ci ildə qeyri-leqal əksinqilabçı, millətçi təşkilatını müdafiə etmiş və təşkilatın rəhbərləri ilə əlaqə yaratmışdır.

4. Azərbaycanın bölgələrində silahlı üsyən etmək üçün hazırlıq işləri aparmışdır.

5. AZFON-un Tarix İnstitutunda ziyanlılıq işləri aparıb.

6. Terror mövqeyində durmuş, MK-nin katibi Bağırovə qarşı sui-qosdin hazırlanmasında iştirak etmişdir.

Məhz buna görə də V.Xuluşlu Azərbaycan

Cinayət Məcəlləsinin 73, 64, 69 və 70-ci maddələri ilə təqsirli bilinir.

1.XII.1934-cü il qanununa əsasən, istintaq işi SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasına göndərilir.

Məlumdur ki, yeni quruluş üçün təhlükəsiz hesab edilən ziyahıların həbsi 1937-ci ilin yanvar ayından başlayaraq kütłəvi hal almışdır. Biri digərindən xəbərsiz həbs edilən və həbsi nəzərdə tutulan ziyahılar barədə onlardan ifadə alınırdı. Vəli Xuluşluyla həmfikir olan folklorşunas Salman Mümtaz, türkoloq Bəkir Çobanzadə, Xalid Səid Xocayev və digər ziyahıların əksinqilabçı fəaliyyətlə möşgül olmaları döyüldə-döyüldə "boyunlarına qoyuldu", üstəlik, dillərində lazımi ifadələr alındı. Amma Vəli Xuluşlu NKVD zirzəmisində doqquz aydan artıq amansız işgəncələrə dözərək haqsız iradları rədd edir, günahsız olduğunu bildirir, qələm dostlarının xalq düşməni adlandırılmasında ilə razlaşır.

V.Xuluşlu həbs ediləndə həyat yoldaşı Fatmanısa xanım evdar, 13 yaşlı oğlu Çingiz və 15 yaşlı qızı Sunduz məktəbli idi. Onun hərəkəti apardığından məlumatsız olan ailə çətin vəziyyətə düşmüşdü. Xuluşlu soyuq zirzəmilərdə döyüldə-döyüldə ittihamlandırdı - 1937-ci ilin iyun ayında Azərbaycan K(b)P-nin XIII qurultayı keçirildi. Bundan xəbər tutanda o, ümidi edirdi ki, kommunistlərin ali məclisində haqla nahaq üzə çıxarılaçaq, günahsız olduğuna görə azadlıq buraxılacaq. Təsəssük ki, belə olmadı. Əksinə, qurultayın yüksək tribunasından belə bir fikir səsləndi: "Bir baxın, Yaziçilar İttifaqında kimlər əyləşmişdi. Hazırda işa edilmiş Hüseyin Cavid, Əhməd Cavad, Mikayıll Müşliq, Əli Nazim, Böyükəga Talibli, Tağı Şahbazi, Əhməd Turinic və başqa olaclar".

Azərbaycan K(b)P MK-nin birinci katibi Mir Cəfər Bağırov qurultaydakı çıxışında bununla bağlı deyir: "Belə bir şəraitdə kimisə əfv etmək partiyamızın Mərkəzi Komitəsini, Stalin yoldaşı aldatmaq deməkdir. Heç kimi əfv etmək olmaz. Son günlərin faktları bir daha göstərir ki, biz hələ düşmənlərin hamisini işa etməmişik. Mən bir daha təkrar edirəm, buna görə də bizi döyürlər, həm də haqlı olaraq döyürlər".

Bu qurultaydan sonra rejim daha böyük qüvvə ilə "xalq düşməni" axtarışına çıxdı. "Plani" ar-

tıqlaması ilə yerinə yetirməklə rəhbəri "döyülməkdən" xilas etməyə çalışan çekistlər hər gün idarə və müəssisələrdə, elm və təhsil ocaqlarında, ən ucqar kəndlərdə belə gizli əksinqilabçı, yeni quruluşun əleyhina danişan, pantürkist, panislamist axtarırdılar. Tapşırıqə əsasən, yerlərdə keçirilən yığıncaqlarda yuxarı təşkilatlardan gələn nümayəndə iclasda "tapilan xalq düşmənlərinin əksinqilabçı işləri" barədə dərhəl lazımi ünvanma məlumat verirdi. Belə yığıncaqlardan biri 1937-ci il iyunun 16-17-də Azərbaycan SSR Xalq Maarif Komissarlığında keçirilir. Həmin yığıncaqdə görkəmli elm xadimləri, professorlar Balabəy Həsənbəyovun, Bəkir Çobanzadənin, Tixomirovun, Vəli Xuluşunun, Mövsüm Qədirlinin, Əziz Qudaydulinin və başqa alımların ali və orta məktəb sistemindəki fəaliyyətlərini müzakirə edib, onlara "qati əksinqilabçı" damğası vururlar. Beləliklə, 1937-ci il oktyabr ayının 12-də keçirilən məhkəmə prosesində Vəli Xuluşlu da Azərbaycan Cinayət Məcəlləsinin 73, 64, 69 və 70-ci maddələri ilə əksinqilabçı fəaliyyətdə, pantürkist təşkilat yaratmaqda və Türkiyənin xeyrinə casusluqda müşəssir elan olundu. Amma Vəli Xuluşlu ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək "güna him" boynuna almadi. Buna baxmayaraq, barəsində ölüm hökmü çıxarıldı. Onu da qeyd edək ki, həmin vaxt məşhur türkoloq alim Bəkir Çobanzadə barəsində də ölüm hökmü çıxarılmış və onlar eyni gündə güllələnmişlər.

Vətənpərvər alim qətlə yetiriləndən beş ay sonra - 10 aprel 1938-ci ildə həyat yoldaşı Fatmanısa Xuluşlu da həbs olunur. SSRİ XDİK xüsusi müşəvirişinin 9 may 1938-ci il tarixli qərarına əsasən, cəzasını islah-əmək düşərgəsində çəkməkla 8 il müddətinə azadlıqdan məhrum edilir, Rusiyanın Volqaboyu ərazisindəki Potma islah əmək düşərgəsinə göndərilir.

Fatma xanım nəvələri Çingizə Sunduzu oxutmaq, yaşıtmak üçün iş axtarır. Vəli Xuluşunun tanışlarından birinin köməyi ilə hər gün Sunduzu aparıb-göstərdiyi 3 nömrəli orta məktəbin yaxınlığında Qorki adına kitabxanaya xadimə düzəlir.

O günləri Vəli Xuluşunun qızı, 91 yaşlı Sunduz Xuluşlu-Aslanova belə xatırlayır: "Atamdan sonra anam həbs ediləndə mən və qardaşım ana nənəmin ümidiనə qaldıq. Zəmanə pis olduğundan

yaxın qohum-aqraba da bizdən uzaq qaçırdı. Mən 3 nömrəli, qardaşım Çingiz isə 132 nömrəli rusdilli orta məktəbdə əla qiymətlərlə oxuyurdı.

Nə anamın, nə də nənəmin təhsili yox idi. Atam həbsdən əvvəl bizi ayrıca müəllim tutmuşdu. Həmin müəllimlər bizi rus və alman dil-lərini öyrədirildilər. Atam alman dilini da bildirdi, Bakıya gələndən sonra öyrənmışdı. Yadimdadır ki, qonşu binada yaşayan alman dili müəllimə-sindən dərs almağa gedəndə məni də aparardı. Bir saatdan çox çəkən məşğələ mənən çox maraqlı göründürdü.

Anam həbs ediləndən sonra üç-dörd aydan bir onunla məktublaşırıq, amma atamdan heç bir xəbər yox idi. Anam məktublarında həmişə xüsusi vurgulayırdı ki, "İnana bilmirəm, Vəli sağ ola, amma bir dəfə də olsun sizinlə, mənimlə maraqlanmaya".

Mən dərsdən sonrakı vaxtımı nənəmin yanındakı kitabxanada keçirir, məktəbdə verilən tapşırıqları hazırlayırdım. Həkim olmaq arzusunda idim. O vaxtı orta məktəbi əla qiymətlərlə qurtaranlar qəbul imtahanlarında iştirak etmədən bir-başa Tibb İstitutuna qəbul olunurdular. Orta məktəbdə attestat qiymətlərim yazılanda məktəbin direktoru sinif rəhbərimi, nənəmlə məni yanına çağırıb dedi: "Xalq düşməni"nin qızına əlaçı attestatı vero bilmərəm, mən bilirəm, o, xalq düşməni deyil, amma çox xahiş edirəm... mən bunu bacara bilmirəm..." "Xalq düşməni"nin qızı olduğuma görə heç sənədlərimi instituta daxil olmaq üçün də verə bilmədim. Sentyabrın sonlarında eşimdi ki, Azərbaycan Sənaye İstitutundan, indiki Azərbaycan Neft Akademiyasında əlavə qəbul var. Qorxa-qorxa sənədlərimi aparib ora verdim. Qəbul imtahanında Şeydayev familiyam, imtahan götürən ortayaşlı müəllim familiyamı, adimi, atamın adını astadan oxuyub diqqətlə üzümə baxdı, məni dindirmədən, heç bir sual vermədən başını aşağı salıb imtahan vorəqəmə "5" yazdı... Mənən elə gəldi ki, o adam atamın başına gələnlər-dən xəbərdar idi.

Mən də, qardaşım Çingiz də Azərbaycan Sənaye İstitutunu bitirdik. 1946-ci ildə anam azadlıq buraxılonda mən ailə həyatı qurmuşdum. Anam Bakıya gəldi, bir neçə gün anasının, oğlunun və mənim yanımıda gizlin qaldı. O zamanın qanunlarına görə, burada qala bilməzdik.

Odur ki, Gəncəyə, Səltənət xalamın yanına getdi. Səltənət xalam o zaman orta məktəbdə müəllimə işləyirdi, sayılıb-seçilən pedagoqlardan idi.

Fatmanış xanım 1953-cü ildə Stalin öləndən sonra ölkədə baş verən dəyişikliklər zamanı bildi ki, atam "xalq düşməni" adı ilə güllələnib, dəsn olunduğu yer isə məlum deyil. Anam ərinin günahsız olduğunu sübut etmək üçün döymədiyi qapı qalmadı, dəfələrlə Moskvaya və respublika rəhbərliyinə ərizə yazdı. İstəyinə nail olanдан sonra özünün də günahsız həbs edildiyi barədə lazımi təşkilatlara müraciətlər etdi.

Sunduz nənə onu da dedi ki, atam yoxa çıxan vaxtlarda yaxın qohumlar gizlin də olsa, ordaburda maraqlanırdılar ki, görəsən Vəli Xuluflu haradadır? Evdə nənəmlə anamın söhbətlərindən eşimdi ki, NKVD-nin zirzəmisiində təhlükəsizlik üzrə müştəntiq atama bir neçə adəmin millətçi, əksinqiləbçi olduğunu, onların kimlərlə əlaqə saxladıqda haqqında ifadəni təsdiq etməyə məcbur edə bilməyib. Bu barədə Mircələr Bağırova məlumat veriləndə o, özü gölib Vəli Xuluflunun yanına, qısa sorğu-sualdan sonra müştəntiqin yazdıqlarına qol çəkməsini tələb edəndə də atam razılışmayıb.

1938-ci il yanvarın 28-də həbs edilən və həmin il oktyabrın 13-də güllələnən Vəli Xuluflunun işinə 1956-ci il noyabın 17-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyası yenidən baxıb, fəaliyyətində ci-nayət tərkibi olmadığını görə ona bərəət verib.

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Vəli Xuluflu ərsinə daha tez-tez müraciət edilir, xatırəsi əziz tutulur. Bakının ən yarışlıq küçələrində birinə Vəli Xuluflunun adı verilib. Gəncədə adına küçə və park var, anadan olduğu Şəmkir rayonunda orta məktəb, mədəniyyət evi və bir küçə Vəli Xuluflunun adını daşıyır.

Alimin həyat yoldaşı Xuluflu  
Fatmanış Əli qızının da işinə  
Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İsləri üzrə Məhkəmə Kollegiyasında yenidən  
baxılıb. Kollegiyanın 15 fevral  
1957-ci il tarixli qərarı ilə əmə -  
linda cinayət tərkibi olmadığı  
üçün ona da bərəət verilib...

● R.SALMANLI